



Vergi və hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Benefisiar mülkiyyətçilərin qeydiyyatı ilə bağlı yeni qaydalar
- Dövlət tərəfindən dəstəklənən bərpa olunan enerji layihələri üçün minimum investisiya məbləği
- Yeni reklam qaydaları təqdim olunmuşdur
- Bank hesablarının açılması, saxlanması və bağlanması Qaydalarına dəyişikliklər
- Azad edilmiş ərazilərdə texnika və materialların idxalı üçün yeni icazə
- Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası

Benefisiar mülkiyyətçilərin qeydiyyatı ilə bağlı yeni qaydalar

11 aprel 2025-ci il tarixində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna dəyişikliklər edilməlidir.

Dəyişikliklər "benefisiar mülkiyyətçi" anlayışına aydınlıq gətirmiş və hüquqi şəxslər daxilində belə şəxslərin müəyyən edilməsi üçün meyarlar müəyyənləşdirmişdir.

Benefisiar mülkiyyətçi aşağıdakı kimi müəyyən edilir:

- Nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarına mühüm təsir göstərən paya malik olan fiziki şəxslər;
- Belə şəxslərin olmadığı və ya onların benefisiar mülkiyyətçi olmasına dair şübhə olduğu halda, hüquqi şəxsə başqa formada nəzarət edən şəxslər;
- Nəzarəti həyata keçirən şəxs müəyyən edilə bilmədikdə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən şəxslər.

Hüquqi şəxslər benefisiar mülkiyyətçiləri barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedicə sənədlərə malik olmalıdır. Dövlət qeydiyyatı zamanı hüquqi şəxslər benefisiar mülkiyyətçiləri haqqında aşağıdakılar daxil olmaqla ətraflı məlumat təqdim etməlidirlər:

- Benefisiar mülkiyyətçilərin şəxsi məlumatları;
- Hüquqi şəxsə təsir imkanlarının əsasları;
- Mülkiyyət zəncirində iştirak edən bütün hüquqi şəxslər barədə məlumat;
- Siyasi nüfuzlu şəxs olub-olmaması barədə məlumat.

Dövlət Vergi Xidməti ("DVX") benefisiar mülkiyyətçilərin məlumatlarını maliyyə monitorinqi orqanına 5 iş günü ərzində təqdim etməlidir. Orqan öz növbəsində bu məlumatları dövlət sorğuları və açıq mənbə tədqiqatları

vasitəsilə təsdiqləyir. Əgər uyğunsuzluqlar yaranarsa, DVX-dən əlavə sənədləri əldə etməsi tələb olunur.

Dəyişikliklərdən əvvəl dövlət qeydiyyatından keçən hüquqi şəxslər benefisiar mülkiyyətçi məlumatlarını aşağıdakı müddətlər ərzində təqdim etməlidirlər:

- İri sahibkarlıq subyektləri: 31 dekabr 2025-ci il tarixinədək
- Orta sahibkarlıq subyektləri: 30 iyun 2026-cı il tarixinədək
- Kiçik sahibkarlıq subyektləri: 31 dekabr 2026-cı il tarixinədək
- Mikro sahibkarlıq subyektləri: 31 dekabr 2027-ci il tarixinədək

Dəyişikliklər 15 may 2025-ci il tarixində qüvvəyə minmişdir.

Dövlət tərəfindən dəstəklənən bərpa olunan enerji layihələri üçün minimum investisiya məbləği

8 may 2025-ci il tarixində "Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddinin təsdiq edilməsi haqqında" Qərar ("Qərar") Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üçün minimum investisiya məbləği 30 milyon AZN olaraq müəyyən edilmişdir.

Vergi Məcəlləsinə 2025-ci ildə edilmiş dəyişikliklərə əsasən, dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üçün aşağıdakı vergi azad olmaları müəyyənləşdirilmişdir:

- Fiziki Şəxslərin Gəlir Vergisi - Bu layihələrdən əldə olunan gəlirə görə azadolma;
- Hüquqi Şəxslərin Mənfəət Vergisi - Bu layihələrdən əldə olunan mənfəətə görə azadolma;
- ƏDV - Maşın, texnoloji avadanlıq və qurğuların idxalına görə azadolma;
- Əmlak Vergisi - Bu layihələrdə istifadə olunan əmlaklara münasibətdə azadolma;
- Torpaq Vergisi - Bu layihələrdə istifadə olunan torpaqlara münasibətdə azadolma.

Qərar 8 may 2025-ci il tarixində qüvvəyə minmişdir.

Yeni reklam qaydaları təqdim olunmuşdur

22 aprel 2025-ci il tarixində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Reklam haqqında" qanunlara dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən, istehsal və ya satış üçün lisenziya və ya sertifikat tələb edən mallar yalnız müvafiq təsdiqləyici sənədlərlə reklam oluna bilər. Bu halda reklamda lisenziya və ya sertifikat nömrəsi, verilmə tarixi və verən orqanın adı qeyd olunmalıdır. Əgər reklamın xüsusiyyətləri

səbəbindən göstərilə bilmirsə, lisenziya və ya sertifikatın mövcudluğu haqqında məlumat qeyd edilməlidir.

Bundan əlavə, reklamın xüsusiyyətlərindən asılı olaraq, məhsul haqqında ətraflı məlumat vermək üçün keçidlər və qısa nömrələr istifadə oluna bilər, bu şərtlə ki, əlavə məzmun əsas reklamın tamlığını pozmasın.

Dəyişikliklər 22 may 2025-ci il tarixində qüvvəyə minmişdir.

Bank hesablarının açılması, saxlanması və bağlanması Qaydalarına dəyişikliklər

8 aprel 2025-ci il tarixində "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında dəyişikliklər edilməsi barədə" Qərar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən ("Dəyişikliklər") təsdiq edilmişdir.

Dəyişikliklərin qəbul olunması ilə xüsusi cari hesabların aşağıdakı növləri əlavə edilmişdir:

- Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab;
- Elektron pulun emissiyası və ya elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi üçün cari hesab.

Dəyişikliklərə əsasən, rezident fiziki şəxslər mövcud üsullardan biri kimi gücləndirilmiş elektron imza və video çəkilişdən istifadə etməklə məsafədən bank hesabı açə bilərlər. Bu qaydada açılan bank hesabı bir təqvim ayı ərzində 1,000 (bir min) AZN və ya xarici valyutada ekvivalent olan depozit əməliyyatları ilə məhdudlaşır. Müvafiq hesab üzrə bu limitdən artıq depozit əməliyyatlarının aparılması üçün video zəng üsulundan istifadə edilməlidir.

Bundan əlavə, bank hesabı mövcud olan bəzi rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası ilə gücləndirilmiş elektron imza və ya video çəkiliş üsulundan istifadə edərək həmin bankda məsafədən yeni hesab açə bilərlər.

Dəyişikliklər 22 aprel 2025-ci il tarixində qüvvəyə minmişdir.

Azad edilmiş ərazilərdə texnika və materialların idxalı üçün yeni icazə

18 mart 2025-ci il tarixində "Lisenziyalar və icazələr haqqında Qanununda dəyişiklik edilməsi barədə Qanun" ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, aşağıdakı fəaliyyətlər üçün təsdiqedicə sənəd icazələr siyahısına daxil edilmişdir:

- Azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən ƏDV və gömrük rüsumlarından azad edilən texnika, texnoloji avadanlıq, xammal və materialların idxalı

Dəyişikliklər geriye doğru qüvvəyə minir və qeyd olunan təsdiqedicə sənəd ilə bağlı 1 yanvar 2023-cü il tarixindən başlayaraq 1 yanvar 2033-cü il tarixinədək qüvvədə qalacaqdır.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası

22 may 2025-ci il tarixində "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydasının təsdiq edilməsi haqqında" Qərar ("Qayda") Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Qaydanın məqsədləri üçün alkoqollu içkilər pərakəndə satış obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) hesab edilir.

Minimum qiyməti müəyyən etmək üçün aşağıdakı istehsalçılar 15 iş günü ərzində İqtisadiyyat Nazirliyinə "Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası forması"nı təqdim etməlidirlər:

- illik istehsal həcmi 60,000 dekalitrdən çox olan;
- 30-dan çox işçisi olan.

Minimum pərakəndə qiyməti istehsalçılar tərəfindən təqdim edilən qiymətlərin ədədi ortası kimi hesablanır.

Bundan əlavə, əgər məhsulun maya dəyəri 5%-dən çox dəyişərsə və uyğun istehsalçıların ən azı 50%-i müraciət edərsə, minimum qiymət müvafiq olaraq yenidən nəzərdən keçirilə bilər.

Əlavə olaraq, bu Qaydanın məqsədləri üçün araq istehsalı həddi gələcək illərdə aşağıdakı kimi tədricən artırılacaq:

- 2030–2031-ci illər üçün 80,000 dekalitr, və;
- 1 yanvar 2032-ci ildən etibarən 100,000 dekalitr.

Qayda 22 may 2025-ci il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsaltinq, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

© 2025-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

[ey.com/az](https://www.ey.com/az)